

# Ştanqlı quyu nasosunun yəhər-kürəcik cütündə plastik deformasiyanın tədqiqi

**S.A. Qasımovə**

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

**Açar sözlər:** nasos, kürəcik, yəhər, klapan, plastik deformasiya.

**DOI.10.37474/0365-8554/2022-12-35-37**

e-mail: sakina1958@mail.ru

## Исследование пластической деформации в паре седло-шарик скважинного штангового насоса

С.А. Гасымова

Азербайджанский государственный университет нефти и промышленности

**Ключевые слова:** насос, шарик, седло, клапан, пластическая деформация.

Анализирована работа узла седло-шарик скважинного штангового насоса. Теоретически исследовано напряженно-деформированное состояние седла-шарика. Установлено, что одной из основных причин выхода из строя клапанного узла является деформация фаски седла. Учитывая вышеизложенное, предлагается конструкция клапанного узла, позволяющая устранить возможные деформации седла от удара шарика. Предложенная конструкция испытана. Получены предварительные положительные результаты.

## The study of plastic deformation in the pair of ball-seat of oil well pump

S.A. Gasimova

Azerbaijan State University of Oil and Industry

**Keywords:** pump, ball, seat, valve, plastic deformation.


The paper analyzes the operation of unit of seat-ball on oil well pump. The stressed-deformed state of seat-ball has been theoretically studied. It was established that one of the major reasons for the breakdown of the valve unit is the deformation of seat edge. Considered the mentioned above, a design of valve unit allowing eliminating the probable deformation of the seat from ball beat is offered. The design offered has been tested and initial positive results obtained as well.

Yəhər-kürəcik düyünü – ştanqlı quyu nasosunun klapan düyününən əsas elementlərindən bıdır, onun istismar göstəriciləri bilavasitə bu cütlüyü iş qabiliyyəti ilə bağlıdır. Klapan düyülərinin işində yaranan nasazlıqlar quyudan plunjerin və ya nasosun qalxmasına gətirib çıxarırlar. Hazırda toplanan məlumatlara görə, quyudan nasosların qalxmalarının 40, 50 %-i klapan düyülərinin qeyri-kafi işləməsi ilə bağlıdır.

Klapan düyülərinin işində yaranan nasazlıqların səbəbini müəyyən etmək üçün tərəfimdən bəzi quyularda istismar edilən çoxlu sayıda nasosların iş qabiliyyəti təhlil edilmişdir. Analiz nəticəsində təyin edilmişdir ki, imtinaların eksər hallarında yəhərin və kürəciyin temas səthinin formasının dəyişilməsi baş verir. Bu cür forma dəyişikliklərinə aşağıdakılardır: yəhərdə dərin qıfaoxşar konusun yaranması, haşiyənin və yəhərin səthində metal çıxıntının əmələ gəlməsi, yəhərin haşiyəsinin eninə doğru yerdəyişməsi, həmçinin mayenin sizmasına səbəb olan yəhərin səthində çatlağaoşşar izlərin yaranması və s.

Yuxarıda göstərilənləri nəzərə alaraq, bu işin məqsədi yəhər-kürəcik cütünün temas səthlərinin deformasiya üzrə nəzəri tədqiqatlarının aparılması və deformasiya səbəblərini aradan qaldırmaq üçün tədbirlərin işlənilib hazırlanmasıdır. Məlumdur ki, sorma prosesində nasos-kompressor borusunda olan mayenin ağırlıq qüvvəsi təsiri altında basma klapanın kürəciyi Q qüvvəsilə yəhərə sixılır (şəkil 1).

Təmas səthinin vahidinə düşən sixılma qüvvələrinin komponentlərini  $q_n$  və  $q_q = f q_q$  ifadə



Şəkil 1. Yəhər-kürəcik cütünün hesablama sxemi:  
1 - kürəcik; 2 - yəhər

edərək kürəciyin tarazlıq şərtini yazaq

$$Q = q_n (\sin \alpha + f \cos \beta) A, \quad (1)$$

burada  $Q$  – kürəciyin yəhərə sıxılma qüvvəsi;  $f$  – kürəcik və yəhərin arasında sürtünmə əmsali;  $A$  – kürəcik və yəhərin temas səthinin sahəsi,  $A = \pi h(R + r)$ ;  $R$  və  $r$  – haşıyənin yuxarı və aşağı çəvrələrinin radiusları;  $h$  – haşıyənin hündürlüyü;  $\alpha$  – konusluğun bucağı,  $\alpha = 60^\circ$ .

(1) tənliyindən müyyəyen edirik

$$q_n = \frac{Q}{(\sin \alpha + f \cos \alpha) A}. \quad (2)$$

IV-cü möhkəmlik nəzəriyyəsinə əsasən yazılıq [1]

$$\sqrt{\sigma^2 + 3\tau^2} \leq [\sigma], \quad (3)$$

burada  $\sigma$ ,  $\tau$  – müvafiq olaraq normal və toxunan gərginliklər;  $[\sigma]$  – yəhərin material üçün buraxılabilir gərginlikdir.

Nəzərəalsaq ki,  $\sigma = q_n$  və  $\tau = q_n f$ , onda (3) tənliyinə əsasən aşağıdakı ifadəni yazılıq

$$q_n = \frac{[\sigma]}{\sqrt{1+3f}}. \quad (4)$$

(2) və (4) tənliklərindən yəhərin plastik deformasiyasına səbəb olan sıxılma qüvvələrinin hədd qiyamətini alırıq:

$$Q = \frac{[\sigma]}{\sqrt{1+3f}} (\sin \alpha + f \cos \alpha) A. \quad (5)$$

Əgər hesablanan sıxılma qüvvəsi düstur (5) ilə verilmiş sıxılma qüvvəsinin qiyamətindən artıq olarsa, onda yəhər plastik deformasiyaya uğrayır.

Əks halda, deformasiya elastik olacaqdır.

Kürəciyin öz çekisi nəzərə alınmadıqda he-sablanmış sıxılma qüvvəsi, kürəciyin üzərindəki mayenin çəkisilə müqayisədə onun çəkisinin az olmasına görə aşağıdakı düsturla müyyəyen edilə bilər:

$$Q = \pi R_k^2 H \rho g K, \quad (6)$$

burada  $R_k$  – kürəciyin radiusu;  $H$  – nasosun qu-yuya enmə dərinliyi;  $\sigma$  – mayenin sıxlığı;  $g$  – sər-bəstdüşmə töсли;  $K$  – dinamik əmsaldır.

Fərəz edək ki, quyu 44 mm şərti diametri olan HB2B tipli quyu nasosu ilə istismar edilir, naso-sun quyuya enmə dərinliyi 2500 m, basma klapanın şifri K-363-270, yəhərin daxili diametri 22.5 mm, hündürlüyü 7 mm, yəhərin gövdəsinin eninə kəsiyimin sahəsi 5.88 sm<sup>2</sup>, haşıyənin aşağı çəvrəsının diametri 22.5 mm, haşıyənin yuxarı çəvrəsının diametri 23.92 mm; materialın elastik modulu 2.1–10<sup>5</sup> MPa; yəhərin materialı üçün buraxılabilir gərginlik 350 MPa; sürtünmə əmsali 0.15; mayenin sıxlığı 900 kg/m<sup>3</sup>.

Verilmiş qiyamətlər üçün əsasən dinamik əmsal  $K \approx 2$  [1]. Bu o deməkdir ki, sıxılma qüvvəsinin hesablama qiyaməti yəhərin statik yüklenməsi ilə müqayisədə 2 dəfə çox olacaqdır. (6) düsturu-na əsasən sıxılma qüvvəsi 25.6 kN-a bərabərdir, düstur (5) üzrə müyyəyen edilmiş sıxılma qüvvəsinin buraxılabilir qiyaməti isə 23 kN-a bərabərdir. Buradan görünür ki, quyu nasosun iş şəraitində kürəciyin yəhəri plastik deformasiyaya uğrayır.

Qəfəs və kürəciyin səthlərinin arasında klapan düyünlərində 2 mm-ə bərabər araboşluq var, bu da enmə zamanı kürəciyin şaquli trayektoriyadan kənara çıxmamasına və haşıyənin mərkəzinə çıxmamasına deyil, haşıyənin yan tərəfinə və həm də bir nöqtəyə zərbənin endirilməsinə imkan verir.


Kürəciyin mərkəzi, zərbə aldığı zaman, haşıyənin uzunluğunun bir nöqtəsinə verilən qüvvə

$$q = \frac{Q}{2\pi R_k} \text{ bərabər olacaq, burada } R_k \text{ – kürəciyin haşıyə ilə temas çəvrəsinin radiusu. Belə olan halda klapanın yəhərinin haşıyəsinin formasını dəyişdirən qüvvə } Q_{def} = q \sin \alpha = \frac{Q}{2\pi R_k} \sin \alpha \text{ bərabər olacaq.}$$

Kürəciyin yan zərbəsi zamanı, zərbə qüvvəsi bir nöqtəyə yönəldiləcək və  $Q_{def} = Q \sin \alpha$  – bərabər olacaq, yəni mərkəzi zərbədən  $2\pi R_k$  dəfə çox olacaq. Bu səbəbdən yəhər-kürəcik cütünün hermetikliyinin pozulması baş verir, nəticədə yəhərin klapan haşıyəsinin dağıdılmış səthləri vasitəsilə mayenin sızmamasına şərait yaradılır.

Məlumdur ki, kürəcik adətən haşıyənin kün-

cünə oturur və sonra, haşıyənin səthinin hissəsi üzrə sürüsərək, mərkəzi üzrə haşıyənin üzərinə oturur [2]. Qaldırıcı borularla maye sütununun təzyiqi altında kürəciyin haşıyə üzrə belə sürüşməsi haşıyənin sürtünmə səbəblərindən biridir. Çox vaxt bu səbəb yəhərdən kürəciyin ayrıldığı zaman müşahidə olunur, yəni kürəcik əvvəlcə haşıyənin bir hissəsi boyunca sürüsərək ona güclü zərbələr vurduqda və sonra haşıyənin çevrəsi ətrafinda firlanaraq ondan qopur. Bundan başqa, kürəcik həm sorma prosesi zamanı, həm də mayenin basması zamanı təsadüfi firlanma hərəkətləri edir, hansılar ki, nasosun iş prosesində çəkilmiş vəziyyətdə abraziv hissəcikləri olduğu halda klapanın yəhərinə fasiləsiz təsirlər göstərir, bu da haşıyənin çox yeyilməsinə səbəb olur. Kürəciyin göstərdiyi təsir yəhərin formasının dəyişilməsinin əsas səbəbidir və onun sonradan dağılmışına görətib çıxarı.



Şəkil 2. Kürəciyin yönəldicisi ilə sorma klapan düyüni

Yəhərə kürəciyin təsirinin neqativ nəticələrinin aradan qaldırılmasının əsas istiqamətlərindən biri ox xətti üzrə qalxmasını və yəhərə kürəciyin zərbəsiz oturmasının təmin edilməsi və həmçinin klapanın açıq vəziyyətdə olduğu zaman onların təmasının qarşısının alınmasıdır.

Bu məqsədlə klapan düyüünün xüsusi kon-

struksiyası hazırlanmışdır hansı ki, korpus 1, stakan 2, kürəcik 3, kürəciyin yəhəri 4, qapaq 5, kürəciyin yönəldicisi 6 və yaydan 7 ibarətdir (şəkil 2).

Mövcud konstruksiyalardan fərqli olaraq klapan düyüünü bu konstruksiya kürəciyin yönəldicisindən 6 ibarətdir

Silindrik yönəldici aşağıdan sorma xətti üzrə klapan düyüünü daxil edilir. Kürəciyin yönəldicisi özünün aşağı hissəsində ən böyük diametli pilləsinə malikdir, hansı ki, qapağın daxilində yonulmuş yuvaya yerləşdirilir. Kürəciyin yönəldicisi şaquli hərəkət istiqamətində aşağı və yuxarı hərəkət etmək imkanına malikdir. Bu halda yuxarıya hərəkət, çıxıntı olan qapaqda yönəldicinin pilləsinin təması ilə məhdudlaşdırılır, amma aşağıya hərəkət qapaq vasitəsilə məhdudlaşdırılır.

Konstruksiya aşağıdakı qaydada işləyir. Fərəz edək ki, sorma prosesinin başlangıcında kürəcik yəhərdə yerləşir. Onda kürəciyin yönəldicisi sıxılmış aşağı vəziyyətdə olacaq. Əvvəlcə sorma prosesində nasosun silindrində təzyiq düşür və naso-sun qəbulunda olan təzyiq altında kürəcik yuxarı qalxaraq yəhərdə kecid açır. Eyni zamanda yəhərdən çəkiliş kürəcik yönəldicilə yuxarı qalxır, bununla da ona ox xətti üzrə qalxmasına imkan verir, yəhərin səthinə toxunmadan.

Plunjerin aşağı hərəkəti zamanı silindrde təzyiq artır və eyni zamanda kürəcik yəhərə oturmağa çalışır. Bu zaman əvvəlcə kürəcik yönəldiciyə oturur və onunla birlikdə aşağı hərəkət edərək, yəhərdə kecid bağlayır.

Beləliklə, kürəciyin yönəldicisi ox xətti üzrə qalxmasına və yəhərin klapan düyüünün deformasiyasına və dağılmışına səbəb olan heç bir zərbə və hərəkətlər olmadan, kürəciyin yəhərə oturmasını təmin edir.

Təklif edilmiş konstruksiya bəzi quyularda sınaqdan keçirilmişdir. İlkin nəticələr müsbətdir. Tədqiqatlar davam edir.

#### Ədəbiyyat siyahısı

1. Belyaev N.M. Soprotivlenie materialov. – M.: Nauka, 1976, 607 s.
2. Kerimov O.M. Povyshenie rabotosposobnosti i ekspluatatsionnykh pokazateley skvazhinnnykh shtangovykh nasosov. – Bakı: Maarif, 1999, 222 s.

#### References

1. Belyaev N.M. Soprotivlenie materialov. – M.: Nauka, 1976, 607 s.
2. Kerimov O.M. Povyshenie rabotosposobnosti i ekspluatatsionnykh pokazateley skvazhinnnykh shtangovykh nasosov. – Bakı: Maarif, 1999, 222 s.